



UEFA
NATIONS
LEAGUE™

İmzalı
şəkil



Poster

Eddi İsrəfilov



*ilə
müsahibə*



...hər şeyin deyilənlərdən
daha yaxşı olduğunu gördüm



AZƏRBAYCAN



QAZAXISTAN

25.09.2022

Dalğa Arena

**OYUN
PROQRAMI**

İmzalı şəkil

yükləmək üçün klik et



MÜNDƏRİCAT

- 6** AZƏRBAYCAN MİLLİ KOMANDASI
- 8** AZƏRBAYCAN MİLLİ KOMANDASININ HEYƏTİ
- 11** QAZAXISTAN MİLLİ KOMANDASI
- 15** SAMİR ƏLİYEVİN MÜSAHİBƏSİ
- 18** MİLLİ KOMANDANIN POSTERİ
- 20** EDDİ İSRAFİLOVUN MÜSAHİBƏSİ
- 24** VAR LAYİHƏSİNİN SEMİNARI KEÇİRİLİB
- 27** AFFA VƏ “PAŞA SİĞORTA” ARASINDA MÜQAVİLƏ
- 29** TƏRƏFDAŞLIQ MÜQAVİLƏSİNİN İMZALANMASI



Azərbaycan, Bakı AZ 1025,
8 Noyabr prospekti, 163
Tel: +99412 404 2777
Faks: +99412 404 2772
info@affa.az
www.affa.az

**AZƏRBAYCAN - QAZAXISTAN
OYUNUNUN RƏSMİ PROGRAMI**
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

Buraxılışa məsul şəxs:
Firuz Abdulla, Arif Bayramov
Redaktor:
Rasim Mövsümzadə, Tərə Əhmədova, Etibar Tağıyev
Şəkillər:
Qanbar Cəlilov, AFFA-nın arxivi, Google
Dizayner:
Kənan Şabanov

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadیرız!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hər bə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştəqdir!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!

Sözlər: Əhməd Cavad
Müsiqi: Üzeyir Hacıbəyov





GÜCÜMÜZÜ DƏYƏRLƏRİMİZDƏN ALIRIQ!

AZƏRBAYCAN

MİLLİ KOMANDASI

ƏN BÖYÜK QƏLƏBƏLƏRİ:

Azərbaycan – Lixtenşteyn 4:0 (05.06.1999)

Azərbaycan – San Marino 5:1 (04.09.2017)

FIFA-NIN REYTINGİNDƏ:

Hazırkı mövqeyi: 128-ci yer (25.08.2022)

DÜNYA VƏ AVROPA ÇEMPİONATLARININ SEÇMƏ MƏRHƏLƏSİNDƏ

Ən yaxşı nəticəsi: qrupda 4-cü yer (DÇ-2014)

DÜNYA VƏ AVROPA ÇEMPİONATLARININ SEÇMƏ MƏRHƏLƏSİNDƏ, UEFA MİLLƏTLƏR LİQASINDA QAZANILAN QƏLƏBƏLƏR

31.08.1996, DÇ-1998	Azərbaycan	1:0	İsveçrə	Bakı
05.06.1999, AÇ-2000	Azərbaycan	4:0	Lixtenşteyn	Bakı
05.06.2001, DÇ-2002	Azərbaycan	2:0	Slovakiya	Bakı
11.06.2003, AÇ-2004	Azərbaycan	2:1	Serbiya və Monteneqro	Bakı
28.03.2007, AÇ-2008	Azərbaycan	1:0	Finlandiya	Bakı
10.10.2009, DÇ-2010	Lixtenşteyn	0:2	Azərbaycan	Vaduz
12.10.2010, AÇ-2012	Azərbaycan	1:0	Türkiyə	Bakı
06.09.2011, AÇ-2012	Azərbaycan	3:2	Qazaxıstan	Bakı
11.10.2013, DÇ-2014	Azərbaycan	2:0	Şimali İrlandiya	Bakı
28.03.2015, AÇ-2016	Azərbaycan	2:0	Malta	Bakı
04.09.2016, DÇ-2018	San Marino	0:1	Azərbaycan	Serravalle
08.09.2016, DÇ-2018	Azərbaycan	1:0	Norveç	Bakı
04.09.2017, DÇ-2018	Azərbaycan	5:1	San Marino	Bakı
11.10.2018, ML-2019	Farer adaları	0:3	Azərbaycan	Torshavn
17.11.2018, ML-2019	Azərbaycan	2:0	Farer adaları	Bakı
08.09.2020, ML-2021	Kipr	0:1	Azərbaycan	Nikosiya
13.06.2022, ML-2023	Azərbaycan	2:0	Belarus	Bakı

Innovativ funksionallıqlar "PASHA Insurance" mobil tətbiqində!



Yeni nəsil sığorta
tətbiqini **indi yüklə:**



 App Store-dan
yükləyin



 Google Play
'DƏ ƏLDƏ EDİN





Azərbaycan milli
komandasının heyəti



- 1.Şahrudin Məhəmmədəliyev
- 2.Emil Balayev
- 3.Səlahət Ağayev
- 4.Bədəvi Hüseynov
- 5.Bəhlul Mustafazadə
- 6.Elvin Cəfərquliyev
- 7.Toral Bayramov
- 8.Abbas Hüseynov
- 9.Cəlal Hüseynov
- 10.Amin Seydiyev
- 11.Höccət Haqverdi
- 12.Anton Krivotsyuk
- 13.Qismət Aliyev
- 14.Riçard Almeyda
- 15.Elvin Camalov
- 16.Aleksey İsayev
- 17.Eddi İsafilev
- 18.Ozan Can Kökçü
- 19.Emin Mahmudov
- 20.Anatoli Nuriyev
- 21.Filip Ozobiç
- 22.Rüstəm Əhmədzadə
- 23.Renat Dadaşov
- 24.Mahir Emreli
- 25.Musa Qurbanlı
- 26.Ramil Şeydayev

 **AIR ZOOM**



MERCURIAL

AZƏRBAYCAN MİLLİSİNİN BAŞ MƏŞQÇİSİ **CANNİ DE BYAZİ**

66 yaşı var, italyalıdır.


Futbolçu kimi yarım müdafiəçi mövqeyində çıxış edib.

A seriyasında “Peskara” (1977/78) və “Breşiya” (1980/81) klublarının formasını geyinib, 52 oyunda 2 qol vurub.

Məşqçi karyerasına 1990-cı ildə başlayıb. A seriyasında “Modena” (2002/03), “Breşiya” (2003-2005), “Torino” (2007, 2008) və “Udineze”yə (2009/10) rəhbərlik edib. “Breşiya” ilə 2003-cü ildə İntertoto kubokunda iştirak edib. Həmçinin İspaniyanın “Levante” (2007/08) və “Alaves” (2017/18) klublarında baş məşqçi olub. 2011-2017-ci illərdə Albaniya millisini çalışdırıb.

Onun rəhbərliyiylə 54 oyun keçirən Albaniya komandası Avro-2016-ya vəsiqə qazanıb və orada qrupda 3-cü yeri tutub. 2001-ci ildə İtaliyada “Gümüş skamya”, 2015-ci ildə isə “Xüsusi qızıl skamya” mükafatlarına layiq görülüb.

2020-ci ilin iyul ayından Azərbaycan millisinin baş məşqçisidir.



QAZAXISTAN MİLLİ KOMANDASI

İLK OYUNU:

Qazaxıstan – Türkmənistan 1:0 (01.06.1992, Almatı)

ƏN BÖYÜK QƏLƏBƏSİ:

Pakistan – Qazaxıstan 0:7 (11.06.1997, Lahor)

ƏN BÖYÜK MƏĞLUBİYYƏTİ:

Fransa – Qazaxıstan 8:0 (13.11.2021, Paris)

DÜNYA VƏ AVROPA ÇEMPIONATLARINDA:

Final mərhələsində iştirak etməyib

FIFA REYTINGİNDƏ:

Hazırkı mövqeyi: 114-cü yer (25.08.2022)

Ən yüksək mövqeyi: 83-cü yer (sentyabr 2016)

Ən aşağı mövqeyi: 166-cı yer (may 1996)

Qazaxıstan milli komandasının heyəti

Qapıçılar: İqor Şatski (“Şaxtyor” Karaqanda), Məhəmmədcan Seysen (“Taraz”), Bekxan Şayzada (“Ordabası”)

Müdafiəçilər: Sergey Maliy, Aleksandr Maroçkin, Baqdat Kairov (hamısı “Tobol”), Yeldos Ahmetov (“Taraz”), Mixail Qabışev, Talqat Kusyapov (hər ikisi “Astana”), Marat Bistrov (“Axmat”, Rusiya), Temirlan Yerlanov, Nuralı Alıp (“Zenit”, Rusiya)

Yarımmüdafiəçilər: Yuri Loqvinenko, Ramazan Orazov (hər ikisi “Aktobe”), Asxat Taqıbergen, Samat Jarınbetov (hər ikisi “Tobol”), Aslan Darabayev, Timur Dosmaqambetov, İslambek Kuat (hər ikisi “Astana”), Yan Voroqovski (“Molenbek”, Belçika), Baxtiyor Zaynutdinov (MOİK, Rusiya), Elxan Astanov (“Ordabası”), Adilet Sadıbekov (“Kayrat”)

Hücumçular: Abat Aymbetov (“Astana”), Abılayxan Jumabek (“Taraz”), Artur Şuşənaçev (“Kayrat”), Roman Murtazayev (“Şaxtyor” Karaqanda).

QAZAXISTAN
MİLLİSİNİN
BAŞ MƏŞQÇİSİ

MƏHƏMMƏD ADİYEV

45 yaşı var, rusiyalıdır.


Futbolçu kimi hücumçu mövqeyində çıxış edib.

Karyerasının böyük hissəsini Rusiyanın “Anji” (Mahaçqala) və “Terek” (Qroznı) komandalarında keçirib, həmçinin legioner kimi Qazaxıstanın “Jenis” və Ukraynanın “Krivbass” klublarında çıxış edib.

Yeri gəlmişkən, 2001-ci ildə heyətində Azərbaycan milli komandasının oyunçuları – Aleksandr Jidkov və Narvik Sirxayevin də yer aldığı “Anji” ilə UEFA kuboku seçmə mərhələsində Şotlandiyanın “Reynçers” klubuna qarşı oyunda iştirak edib (0:1). 2010-cu ildən məşqçiliyə başlayıb.

Rusiyanın aşağı divizion klublarını, həmçinin 2018/19 mövsümündə “Anji”ni, 2021-2022-ci illərdə isə Qazaxıstanın “Şaxtyor” (Karağandı) komandasını çalışdırıb.

Rəsmən 6 may 2022-ci ildən Qazaxıstan milli komandasının baş məşqçisidir.





Since 1924



Official Global Partner

BRITANIYA ƏSİLLİ



5 İL VƏ YA
150 000 KM ZƏMANƏT



ƏVVƏLKİ GÖRÜŞLƏRİ

Azərbaycan və Qazaxıstanın əsas milli komandaları bundan əvvəl 10 dəfə qarşılaşıblar.

Millimiz bu oyunlardan yalnız 2-də qələbə qazanıb, daha 3 qarşılaşma isə heç-heçə yekunlaşıb.

Azərbaycan komandası 2004-cü ildə Almatıda yoldaşlıq xarakteri daşıyan oyunda və 2011-ci ildə Bakıda Avropa çempionatının seçmə matçında Qazaxıстана eyni – 3:2 hesabı ilə qalib gəlib.

Bilirsinizmi?

Qazaxıstan futbolda qitəsinə dəyişmiş azsayılı ölkələrdəndir. Belə ki, 1994-2002-ci illərdə Asiyada çıxış edən Qazaxıstan 2002-ci il aprelin 25-dən UEFA-nın üzvüdür.

2008-ci il fevralın 3-də Antalyada Azərbaycan komandası ilə yoldaşlıq görüşündən qolsuz bərabərliklə ayrılan (0:0) Qazaxıstan millisi ondan sonra üç il ərzində 21 oyunda heç-heçə oynamayıb.

Qazaxıstan klubları bu mövsüm avrokuboklarda qrup mərhələsinə yüksələ bilməyiblər. Bundan əvvəlsə “Saxtyor” (Karaqanda) (1 dəfə), “Astana” (5 dəfə) və “Kayrat” (1 dəfə) komandaları qitə turnirlərinin qrupunda çıxış ediblər. Qazaxıstan klublarının Avropada ən yüksək nailiyyəti “Astana”nın 2017/18-ci illər mövsümündə Avropa Liqasında 1/16 finala çıxmasıdır.



SAMİR ƏLİYEV

“ƏLİMİZDƏKİ İMKANLARLA MAKSİMUM
ROTASIYA ETMƏYƏ ÇALIŞIRDIQ”

Türkiyənin Konya şəhərində təşkil olunmuş V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyevin müsahibəsi

- İslam həmrəyliyi oyunlarında bürünc medallar qazanmağınız münasibətilə təbrik edirik. Turnir barədə ümumi fikirləriniz necədir?

- İlk oyunda Asiya çempionu Səudiyyə Ərəbistanı komandasına qarşı oynadıq. İlk oyunumuz idi deyə, bütün gücümüzü ortaya qoyduq. Düzdür, nisbi üstünlük rəqib komandada olsa da, yaxşı oynadıq. Təəssüf ki, son saniyələrdə qapımıza olmayan penalti təyin olundu və məğlub olduq. Hakim qarışıqlıq zamanı səə aldanıb 11 metrlik cərimə zərbəsi təyin etdi. İkinci oyunda İran yığması ilə qarşılaşmalı idik. Məndə olan məlumata görə klublar əsas oyunçularını milliyyə buraxmadıqları üçün İran komandası son anda turnirdən iştirakdan imtina etdi. Belə demək mümkünsə, bəxtimiz gətirdi. İran yığması gəlsəydi, təqvimimiz daha sıx olacaqdı. Onlar

gəlmədi deyə, komanda olaraq daha çox istirahət etmək, növbəti oyuna daha yaxşı hazırlaşmaq imkanı qazandıq. Qrupun son qarşılaşmasında yarımfinala vəsiqə qazanmaq üçün heç-heçə bizi qane edirdi. Ancaq Mərakeş yığması ilə oyundan əvvəl futbolçulara tapşırıdım ki, əgər heç-heçə üçün meydana çıxsaq, məğlub olacağıq. Qalib gəlməyin vacib olduğunu bildirdim. Oyun ərzində əldə etdiyimiz imkanları dəyərləndirib qollar vurdıq. Təəssüf ki, yenə oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrində qapımızdan qol buraxdıq. Çox istərdik qələbə ilə yarımfinala vəsiqə qazanaq, amma olmadı. Əsas odur ki, gruptan çıxdıq.

- Yarımfinalda çempion Türkiyə komandası ilə qarşılaşdınız...

- Türkiyə turnirin əsas favoritlərindən biri idi. Həm meydan sahibi idi, həm də heyəti güclü futbolçulardan formalaşmış. Yarımfinal oyununda heyətdə 7-8 əvəzetmə edib hamının oynaması üçün şərait yaratdıq. Təəssüf ki, minimal hesabla məğlub olduq.

- B r nc medallar qazandığınız  lc zair komandası il  oyun bar d  n  dey  bil rsiniz?

- T qvimini sıx olan turnirl rd  bir g nd n bir oyun ke irm k asan deyil. Komanda funksional c h td n  ox hazırlıqlı olmalıdır. İki eyni s viyy d  hey t  malik olmalıs n ki, stabil oyun oynaya bil s n.  limizd  ki imkanlarla maksimum rotasiya etm y   alırdıq.  lc zair d  yarımfinalda ağır oyun ke irmişdi. Yorgun olacaqlarını bilirdik. B r b r s viyy li oyun ke di. H r iki komandanın qol vurmaq imkanları oldu. Buna baxmayaraq, hesab  ılımadı. Penalti z rb lərini daha d qiq yetirdik v  turnirin b r nc medallarını qazandıq.

- N tic ni q na tb x  hesab edirsinizmi?

-  tiraf ed k ki, T rkiy y  yollananda n tic   ld  ed c yimiz   midimiz az idi.   nki daha  vv l d  dediyim kimi, ist diyimiz hey ti apara bilm mişdik. Turnird n  nc  komanda il  iclasda h r bir futbol uya  ans ver c yimi bildirmişdim. Avqustun 1-d  toplaşmalı idik, ancaq m xt lif s bəbl rd n bir g n sonra biraraya g ldik. C mi 7 m şq ke mək imkanımız oldu. Onun da ikisində  sas n standart v ziyy tl r  z rində  alırdıq.

-  g r ist diyiniz hey tl  m bariz  aparmaq imkanınız olsaydı, n tic  f rqli ola bil rdimi?

- Onu qeyd edim ki, turnir  g l n komandalar  ox g cl  idil r. Misal   c n, biziml  oyundan sonra M r keş komandasının  zvv  "Trabzonspor" a transfer olundu. H r bir komanda  st n futbol oynayırdı. Biz is   sas n m ba-

riz  aparırdıq.  lb tt ,  g r biz d  t cr b li futbol ularla m bariz  aparsaydıq, daha yaxşı n tic   ld  ed  bil rdik. R qibləri t hlil etmişdik, z if v  g cl  t r fl rini tam  yr nmişdik. Oyunumuzu daha  ox m dafi d n qururduq. A ıq futbol oynsaydıq, hesablar daha f rqli olardı.

- Oyunların, x sus n 3-c  yer  ğrunda qarşılaşmanın g nd z saatlarına, havanın isti vaxtına salınması komandaya nec  t sir etdi?

- Bu c r k tl vi yarışlarda t şkilatı i l rd  m  yy n probleml rin olması normaldır. T qvimin sıx olması v  oyunların g nd z saatlarında ke irilm sini  atışmazlıq kimi qeyd ed  bil r m.

- Bu oyunların 21 yaşılların se m  m rh l  qarşılaşmalarında yaxşı n tic  qazanmaq baxımından faydalı olacağını bildirmişdiniz...

- B li. Biz dig r komandalarla m qayis d   ox g nc hey tl  m bariz  apardıq. G nc futbol ularla n tic  qazandıq. Bu u aqların  oxu n vb ti se m  m rh l    c n U-21-  namiz d futbol ulardır. Onların hansı v ziyy td  olduqlarını, n  kimi  atışmazlıqları olduğunu g rd k. Dediyim kimi, h m g nc futbol ular, h m d  biz m şq il r   c n yaxşı t cr b  oldu. Klublara v  m şq il r  hazırlıqlı futbol ular g nd rdikləri   c n t ş kk r edir m.

KONYA 2021

5. İSLAMİ DAYANIŞMA OYUNLARI 5th ISLAMIC SOLIDARITY GAMES



MİLLİMİZ BÜRÜNC MEDALLARA YİYƏLƏNİB



23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında iştirak edib. Millimiz turnirin bürünc medallar uğrunda qarşılaşmasında Əlcəzair yığma komandası ilə qarşılaşıb. Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Penalti seriyasında zərbələri

daha dəqiq yerinə yetirən milli komandamız yekun nəticədə 4:3 hesablı qələbə qazanaraq turnirin bürünc medallarına sahib olub.

Qarşılaşmadan dərhal sonra AFFA-nın prezidenti Rəvnəq Abdullayev telefonla zəng edərək millimizi qazandığı nəticə münasibətilə təbrik edib.

Milli komandanın posteri

yükləmək üçün klik et



 **AIR ZOOM**



MERCURIAL


MÜSAHİBƏÇİNİN
HƏDƏFİNDƏ

EDDİ İSRAFİLOV

- Anqolalı atanın, azərbaycanlı ananın ispaniyalı
övladı Azərbaycanda özünü necə hiss edir?

- Əgər bir insanın ailəsi, sevdikləri yanındadırsa,
mənəcə, bundan böyük xoşbəxtlik ola bilməz.
Ailəmlə birlikdə buradayam və özümü çox
xoşbəxt hiss edirəm. Təbii ki, onlar da mənimlə
birlikdə burada olmaqdan məmnundurlar.

“...HƏR ŞEYİN
DEYİLƏNLƏRDƏN
DAHA YAXŞI
OLDUĞUNU
GÖRDÜM”



- Bakıda ilk dəfə nə vaxt olmusan?
- Səhv etmirəmsə, ilk dəfə 2014-cü ildə gəlmişəm və o vaxtdan bu günə Bakı çox dəyişib.

- Buraya gəlməzdən əvvəl Bakı, Azərbaycan haqda hər hansı məlumatın var idi?
- Çox səthi məlumatlara malik idim. Evdə anam danışdığı qədər məlumatım vardı.

- Ananız da gəlmirdi Bakıya?
- Anam 17 yaşınadək Bakıda yaşayıb. 2014-cü ilədək Bakıya gəlməyib. Mənimlə birlikdə yenidən dogma vətəninə qayıtdı.

- Azərbaycana ilk gəldiyində səni təəc-cübləndirən nə olmuşdu? Misal üçün, Bakını, Azərbaycanı necə təsəvvür edirdin?
- Buraya gəlməzdən əvvəl gözləntilərim elə də yüksək deyildi. Qohumlarımdan aldığım məlumatlar əsasında müəyyən təsəvvür formalaşmışdı məndə. Çünki qohumlarım Bakı haqda, ölkə haqda müsbət fikirlər bildirmişdilər. Buraya gəldikdən sonra isə hər şeyin deyilənlərdən daha yaxşı olduğunu gördüm.

- Burada daha çox kimlərlə ünsiyyətə olurdun?
- Dayılarım və onların övladları ilə daim ünsiyyətdə olmuşam. Hazırda da çox yaxı münasibətimiz var.

- Buraya gəlməzdən əvvəl, 2014-cü ilədək onlarla əlaqəniz var idi?
- Əlbəttə. Həmişə əlaqə saxlamışıq. Düzdür, gediş-gəlişimiz olmayıb, amma daim biri-birimizi "itirib-axtarmışıq". Bir dayım İspaniyada yaşayır, onunla gediş-gəlişimiz vardı.

- Hansı dilləri bilirsən?
- İspaniyadan doğulub boya-başa çatdığım üçün ispan dili-ni və ingilis dillərini bilirəm.

Rus dilində çox az, informative səviyyədə danışırım.

- Bəs Azərbaycan dilində hansı sözləri bilirsən?

- Azərbaycan dilini öyrənmək mənim üçün bir qədər çətindir. Müəyyən sözlər var, hansı ki gündəlik işlənen ümumi sözlərdir, onları öyrənmişəm.

"Məndə həm anqolalı, həm də azərbaycanlı qanı var"

- Bu sual biraz qəribə səslənə bilər. Əgər cavab vermək istəməsən, anlayışla qarşılayaram. Özünü əslən haralı hiss edirsən? Anqolalı, azərbaycanlı, yoxsa ispan?

- Bu suala birmənalı cavab vermək çətindir. Bütün uşaqlığım İspaniyada keçib. Təbii ki, daha çox ispan kimi hiss edirəm. Amma unutmaq olmaz ki, məndə həm anqolalı, həm də azərbaycanlı qanı var.

- 2014-cü ilədək Azərbaycanda olmadığını dedin. Bəs atanın vətəni Anqolada olmusan?

- Nə qədər qəribə səslənsə də, bu faktdır. Heç vaxt Anqolada olmamışam.

"Bir çoxlarının əksinə mən daha çox plov xoşlayıram"

- Üç tam fərqli mədəniyyətdən hansı səni daha çox özünə cəlb edir?

- Əlbəttə, Azərbaycan. Azərbaycan xalqının çox yüksək mədəniyyəti var. Böyükərə, gəlmələrə həmişə hörmətlə, ehtiramla yanaşırlar.

- İspaniyada belə deyil?

- Orada da belədir. Sadəcə Azərbaycanda bu daha qabarıqdır.

- Əcnəbilərin Azərbaycan mətbəxində heyran qaldıqları yeməklərdən biri kababdır. Sən necə, kabab xoşlayırsan?

- Bir çoxlarının əksinə, mən daha çox plov xoşlayıram. Xüsusən, xalamin bişirdiyi plov daha dadlı olur. Plovdan sonra kababı qeyd edə bilərəm.

- İspaniyada yaşamaqla Azərbaycanda yaşamaq arasında nə fərq var?

- Balaca qızım var, buyaxınlarda bir yaşı tamam olacaq. Futboldan kənar həyatımı daha çox ailəmə, qızıma həsr edirəm. Qızım bizi darıxmağa qoymur. Ailəm yanımda olduğum müddətdə harada olduğumun elə bir əhəmiyyəti yoxdur.

- Futboldankənar həyatın necə keçir?

- Hər gün fərqli olur. Məsələn, itimlə şəhəri gəzirəm. Həftəsonları isə oyundan və ya məşqdən sonra bəzən ailəmlə, bəzən də dostlarıma şam yeməyinə gedirik.

“Şamaxının çox gözəl, təmiz havası var”

- Bakıdan kənarda Azərbaycanın hansısa bölgəsini gəzmək imkanın olub?

- Təəssüf ki, yox. Komanda ilə birlikdə səfərlərdə olmuşam. Şamaxının çox gözəl, təmiz havası var. Təəssüf ki, orada çox qala bilmədik. Sumqayıtın isə çimərliyini bəyənirəm.

- İspaniyadakı dostlarınla, tanışlarınla Azərbaycan haqda söhbət edərsən?

- “Neftçi”yə transfer olunanadək Azərbaycan haqda çox məlumatım yox idi. Burada yaşadıqdan sonra isə daha çox məlumatım oldu. Əlbəttə, onlarla mütəmadi əlaqə saxlayıram, Azərbaycan haqda danışırıam. Onlarda oyatdığım maraq sayəsində Azərbaycana gəlirlər, həm oyunumu izləyirlər, həm də gəzirilər.

- Təəssüf ki, Millətlər Liqasında yaxşı başlanğıc edə bilmədik. Milli komandanın çıxışı haqda nə deyə bilərsiniz?

- Azarkeşlər bizdən daha yaxşı nəticələr gözləyirlər. Biz də hər dəfə millinin düşərgəsinə yollananda daha yaxşı nəticələr əldə etməyi düşünürük. Bu bəzən alınır, bəzən isə istədiyimizi əldə edə bilmirik. Son iki oyunda nümayiş etdirdiyimiz futbol, əldə etdiyimiz nəticə bizi gələcəyə ümidlə baxmağa sövq edir.

- İndiyədək millinin heyətində ən yaxşı oyunun hansı komandaya qarşı olub?

- Maltaya qarşı debüt oyunumu qeyd edə bilərəm. Həyəcan və qürur hissi keçirirdim.

- Əgər belə bir imkan olsaydı, hansı oyunun yenidən keçirilməsini istəyərdin?

- DÇ-2018-in seçmə mərhələsində Xorvatiya millisinə qarşı səfərdə keçirdiyimiz oyun. Çünki o oyuna çox yaxşı başladıq, hesabda önə keçdik. Təəssüf ki, üstünlüyümüzü sonadək qoruya bilmədik, nəticədə məğlub olduq.

- Qazaxıstan millisinə qarşı keçiriləcək oyun barədə nə düşünürsən?


- Komanda olaraq yaxşı hazırlayıb çalışacağıq ki, qələbə qazanaq. Azarkeşləri bizimlə birlikdə olmağa səsləyirəm. Bizi dəstəkləsinlər. Çünki onların dəstəyinə çox ehtiyacımız var. Çalışacağıq ki, onların dəstəyinə qələbə ilə cavab verək.







VAR LAYİHƏSİ İLƏ ƏLAQƏDAR SEMINAR KEÇİRİLİB

Bakı Olimpiya Stadionunda yerləşən VAR mərkəzində VAR layihəsi ilə əlaqədar media nümayəndələri üçün seminar keçirilib. VAR layihə rəhbəri Elxan Səmədov VAR sisteminin özəllikləri barədə danışib, bu sistemin ölkəmizdə istifadəsi baxımından bugünkü görünən işlər barədə məlumat verib. VAR mərkəzində yaradılan şəraitlə tanış olan media nümayəndələri və Azərbaycan Premyer Liqasının yayım hüququna malik CBC Sport televiziya kanalının şərhçiləri FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyevin iştirakı ilə VAR protokoluna əsaslanan iş mexanizmi ilə əyani şəkildə tanış olublar. FIFA referiləri layihənin tətbiqi ilə bağlı məlumat verib, jurnalistləri və şərhçiləri maraqlandıran sualları cavablandırıb. Qeyd edək ki, VAR-ın tətbiqini təsdiqləyən müvafiq sənəd FIFA tərəfindən AFFA-ya göndərilib. FIFA iyulun 13-14-də VAR sisteminin texnoloji hazırlığını, 22-24 iyul tarixlərində isə hakimlərin son qiymətləndirməsini həyata keçirib və hər iki meyarın dəyərləndirilməsi müvəffəqiyyətlə yekunlaşıb. Avqustun 5-də start götürən Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümünün oyunlarında VAR sistemi tətbiq olunur.



Innovativ funksionallıqlar "PASHA Insurance" mobil tətbiqində!



Yeni nəsil sığorta
tətbiqini **İNDİ** yüklə:



AFFA VƏ “PAŞA SİĞORTA” ARASINDA VAR SİSTEMİNİN SPONSORLUĞU İLƏ BAĞLI MÜQAVİLƏ İMZALANIB



Rahatlığınıza Zəmanət



Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA ilə “PAŞA Sığorta” şirkəti arasında VAR sisteminin sponsorluğu ilə bağlı müqavilə imzalanıb.

Bir illik müddətə imzalanan müqaviləyə əsasən, Bakı Olimpiya Stadionunda yerləşən VAR otaqları “PAŞA Sığorta VAR otaqları” adlanacaq.

Müqaviləni AFFA-nın baş katibi Sərxan Hacıyev və “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova imzalayıblar.

Sərxan Hacıyev: “Azərbaycan futbolunda VAR - videoköməkçi hakim sisteminin tətbiqi ilə bağlı prosedur qaydalara uyğun olaraq işlər görülür. Çox şadiq ki, bu sistemin tətbiqində də “PAŞA Sığorta” bizə öz dəstəyini göstərdi. AFFA ilə “PAŞA Sığorta” arasında 2010-cu ildən başlayaraq səmərəli əməkdaşlıq mövcuddur. İnanırıq ki, qarşılıqlı əməkdaşlığımız hər iki tərəf üçün faydalı və uzunmüddətli olacaq”.



Ülviyyə Cabbarova: “Bu gün imzaladığımız sponsorluq müqaviləsinin həm “PAŞA Sığorta”, həm də Azərbaycan futbolu üçün uğurlu olacağına əminik. Qeyd olunduğu kimi, AFFA ilə uzunmüddətli əməkdaşlığımız mövcuddur və bu əməkdaşlığın daha da inkişaf etməsi hər birimizi sevindirir. Ümid edirik ki, VAR sisteminin tətbiqinə verdiyimiz dəstəklə, eyni zamanda, futbol hakimliyində ədalətin daha da çox təmin olunmasına töhfəmizi vermiş olacağıq. Çünki VAR sisteminin əsas məqsədi məhz ədalətli qərarların verilməsinə yardımçı olmaqdır”.



Since 1924

TƏRƏFDAŞLIQ MÜQAVİLƏSİNİN İMZALANMASI MƏRASİMİ KEÇİRİLİB

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə "ASIA Motors" MMC "MG Motors Azerbaijan" arasında tərəfdaşlıq müqaviləsinin imzalanması mərasimi keçirilib.

Müqaviləni AFFA-nın baş katibi Sərxan Hacıyev və "ASIA Motors" şirkətinin direktoru Elmir Xəlilov imzalayıb.

Anlaşmaya əsasən, "MG Motors Azerbaijan" 1 il ərzində AFFA və Azərbaycan milli komandalarının tərəfdaşı olacaq.

Baş katib Sərxan Hacıyev və "ASIA Motors" şirkətinin direktoru Elmir Xəlilov tədbirdə çıxış edərək tərəfdaşlıq müqaviləsinin hər iki tərəf üçün faydalı olacağına əminliklərini bildiriblər.

Sonra Elmir Xəlilov MG avtomobilləri ilə bağlı təqdimatla çıxış edib.

Tədbirə MG avtomobillərinə baxış keçirilməsi ilə yekun vurulub.



POP CULTURE HAD A NEW BEST FRIEND.



AFFA



Since 1924



Since 1924



Official Global Partner

**5 İL VƏ YA —
150 000 KM ZƏMANƏT**



